

# "Bəxtiyarsan əgər çəkdiyin əmək, Cahan süfrəsinə versə bir çiçək"

Bir dəfə Şərqi böyük filosofu Sokratdan soruşurlar ki, insanda ən çox nəyi qiymətləndirirsən? Filosof derhal cavab verir: "İnsaniyyatı", "Bəs insanıyyat dedikdə nəyi başa düşürsən" sualına isə, müdrik filosof "İnsana layiq keyfiyyətləri" - deyə cavab verir.

Bəs "insaniyyat" ve "insana layiq keyfiyyətləri" ilə həmişə seşilən o insanlar kimlədir?! Belə insanlar xoş ülfət və ünsiyyəti ilə həmişə göylərdən gəlmış, müqəddəslərə bənzəyən, qəlbini və zəkasını vətən övladının maariflənməsine, onların hərəkətfli inkişafına həsr edən, ən şərəfli peşə sahibi olan müəllimlərdir. Bütün varlığı bu gözəl kəlamlarla köklənmiş, əsl müəllimə layiq olan keyfiyyətləri özündə birləşdirən, ömr xalisında 70-ci naxışın ilmələrini müəllim əməyi ilə rəngarəng edərək zənginləşdirən, həyat yollarında müəllimlik peşəsi ilə yol yoldaşı olan dəyerli insanlardan biri də Mülkəmir Şixseyid oğlu İsmayılovdur.

Mülkəmir İsmayılov ömrünün 70-ci baharını şərəfle yaşayın, xoşbəxt ömr sahibi, bacarıqlı müəllim, işgüzar və tələbkar təşkilatçı kimi öz fədakar əməyi ilə həmişə fərqlənən, onu tanıyan kəsərlərin her biri tərəfindən böyük ehtiramla sevilən nüfuzlu ağsaqqaldır.

Mülkəmir müəllim özünün pedaqoji fəaliyyəti illərində vurğunu olduğu müəllim peşəsinin işığında yaşayıb, səmərəli fəaliyyəti ilə həm özünü, həm də başqalarını isidən xoşbəxt ömr sahibidir. O, vicdanı ilə üz-üzə duraraq, "Sən nə üçün yaşayırsan?" sualının cavabını öz həyat yolunda əməlləri ilə reallaşdırmış, saflığı və fəlliği ilə kamillik zirvəsinə ucalmışdır.

Mülkəmir İsmayılov 1949-cu ilin dekabr ayının 1-də füsunkar təbiəti, yaşıl ormanları, diş göynədən bulaqları, gül-cicək etri qoxuyan havası ilə könülləri oxşayan qədim Qımil kəndində anadan olmuş, 1968-ci ildə kənd orta məktəbini bitirdikdən sonra düz iki il Rusyanın Arxangelsk vilayətində keçmiş sovet ordusu sıralarında xidmət etmişdir.

1970-ci ildə ordudan tərxis olunan M.İsmayılov elə həmin il indiki Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuş, 1975-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinatını məzunu olduğu Qımil kənd orta məktəbine alıb.

O, bu məktəbdə ixtisası üzrə fizika müəllimi, 1978-ci ildən isə həm də təbiəvi işləri üzrə direktor müavini işleyib.

1989-cu ildə daimi yaşamaq üçün Quba rayonun Dağlı kəndine köçür və Dağlı kənd əsas məktəbinde pedaqoji fəaliyyətini davam etdirir. Məktəb ilk həmkar təşkilatının sədri seçilir.

Dağlı kənd əsas məktəbin orta məktəbə çevriləsində böyük əməyi olan Mülkəmir müəllim Qırmızı qəsəbə İ.Ə.D. üzrə deputat seçildikdən

sonra Dağlı kəndinin sosial həyatında daha fəal iştirak edir.

1995-ci ildən QÖTL-de olimpiada-yá hazırlıq qrupunda fizika müəllimi, 1999-cu ildən etibarən təhsil sistemi üzrə müdir müavini işləmişdir. Ümumiyyətlə Mülkəmir müəllimin yetirmələrinin fizika fənni üzrə uğurları bütün respublikada eks-səda doğurmush, dünyaya fənn olimpiadalarına vəsiqə



qazanan şagirdləri müxtəlif ölkələrdə respublikamızı ləyaqətlə təmsil etmişdir. 30-dan çox yetirməsi Rusiyada, İtaliyada, Türkiyədə, İndoneziyada, Singapurda və başqa dövlətlərdə qızıl, gümüş və bürünc makafatlara lağıq görülmüşdür.

Mülkəmir müəllimin dərs dediyi şagirdlərdən bir çoxu elmlər namizədi, elmlər doktoru, kafedra müdürü, dekan, səfirlilik işçisi, müəllim, mühəndis, məktəb rəhbəri və başqa peşə sahibləri kimi yetişərək respublikamızın, eləcə də dünyanın müxtəlif regionlarında çalışır, öz töhfələrini verirler. Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları sanki yüzlərlə insanın ürəyindən xəber vermişdir :

**Ey hörmətli müəllim,**  
**Hər könüldə yerin var,**  
**Hər kənddə, hər şəhərdə**  
**Sənin meyvələrin var.**

İşlediyi kollektivlərdə valideynlər arasında böyük hörmət qazanan Mülkəmir müəllim gənc həmkarlarına da həmişə qayğı ilə yanaşmışdır. Onun iş metodu respublikamızın müxtəlif qəzet və jurnallarında, o cümlədən müəllim-publisist Şixəmməd Seyidməmmədovun geniş oxucu kütləsinin rəğbətini qazanmış "Nur yolu" kitabında işıqlandırılmışdır.

Fədakar əməyi Təhsil Nazirliyi və Quba Rayon Təhsil Şöbəsi tərəfindən yüksək qiymətləndirilmiş, ayrı-ayrı ilərde pul mükafatlarına, Fəxri fərمانlara, "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür.

Mülkəmir müəllim eyni zamanda nümunəvi ailə başçısıdır. O, həyat yoldaşı Zərifə xanımla dörd övlad böyüdüb, boy-aşa çatdırılmışdır. Onun 10 nəvəsi var. Böyük nəvəsi İlknur

Özdəmir Kanada Universitetlərinin birində, tibbi biliklərə yiyələnir.

Ağsaqqal müəllim güclü hafizə və məntiqi mühəkimə qabiliyyətinə malikdir. Onun dəqiq müşahidə məhərəti və ilhamlı yaradıcılıq istədədi var. O, son dərəcə tevəzükkar, nikbin və sadə bir müəllimdir. Gözlərinin nuru nu şagirdlərinin təlim-təbiyəsinə həsr edən Mülkəmir İsmayılovun bu günlərdə 70 yaşı tamam olmuşdur.

Ömrün aydın olsun Mülkəmir müəllim! Saçlarına qar yağısa da, hərəkətlərində ağsaqqallara məxsus ağırağyanalıq, müdriklik olsa da gözlərində hələ gəncliyin odu-alovu qalır.

Kövrək qəlbli- insan, istedadlı şairimiz H.Cavidin aşağıdakı sözləri Mülkəmir müəllimi gözəl səciyyələndirir:

**Bəxtiyarsan, əgər çəkdiyin əmək,  
Cahan süfrəsinə versə bir çiçək.**

**Şixəmməd Seyidməmmədov,**  
**Evvaz Şeydayev,**  
**Rahib Sədullayev.**  
**ADPU-nun Quba filialının**  
**əməkdaşları**

**Rahib Alpanlı**

**Var**

**(Uzun illər bir yerdə işlədiyimiz,  
gözel insan və dostumuz  
Mülkəmir İsmayılova)**

**Mülkəmir bəy, bu dönyanın,  
Gül, beçəsiz balı da var !  
Adamlığın qəhətidi,  
Adamların fali da var!**

**Məclis-məclis ötən yalan,  
At belində cındır palan.  
İnsanlıq kölgə salan  
Var dövləti, malı da var !**

**Durur daştək üzə naqqal,  
Bəylək edir düzə çäqqal.  
Yetmiş yaşılı qarasaqqal,  
Otuz yaşıın çalı da var!**

**Meydan oxur milçək filə,  
Gel ağlama gülə-gülə.  
Necə deyim bili-bili,  
Qarışqanın nali da var?**

**Haqsız haqlı sözün kəsər,  
(Sözü kəsən özün kəsər.)  
Qərib eldən gözün kəsər?  
Baxışların lalı da var !**

**Bağban deyir : - Bağa baxın !  
Kimi uzaq, kimi yaxın.  
Başın əyən bir budağın  
Yetişəni, kali da var.**

**Rahib, yolun üstü yerdə,  
Od göydədi, tüstü yerdə.  
Ağımızı isti yerdə,  
Halımızın halı da var !**